

# ***Haydı, şanlı ordu, haydı!!!***

Ordumuz müzəffər ordudur!  
Ordumuz ordular dağıdan!  
Ordumuz bədnəsil yağıdan,  
Tamahkar, bədnəsil yağıdan  
İntiqam, kam alan ordudur,  
Yurdumu tam alan ordudur,

***Haydı, Odlar Yurdu, haydı,  
Haydı, şanlı ordu, haydı!***

Yurdumda hələ ki yağı var,  
Qovuruq, qaçırlar yağılar...  
Tezliklə açılar göy üzü,  
Bu bulud dağılar, dağılar,

***Haydı, Odlar Yurdu, haydı,  
Haydı, şanlı ordu, haydı!***

Sözümüz müstəqim, söz aydın!  
Cəbrayıl alındı, göz aydın!  
Qarşıda neçə bağ yurdu var,  
Neçə düz, neçə dağ yurdu var,  
Yurdları alacaq ordu var,

***Haydı, Odlar Yurdu, haydı,  
Haydı, şanlı ordu, haydı!***

Cavanlı, qocalı gözləyir,  
Babamız Xocalı gözləyir,  
Xankəndi, Kəlbəcər müntəzir,  
Laçın tək çox şəhər müntəzir,  
Müntəzir, neçə kənd müntəzir,  
Neçə sədd, neçə bənd müntəzir,  
Çalariq çox zəfər inşallah,  
Olariq müzəffər inşallah!



***Haydı, Odlar Yurdu, haydı,  
Haydı, şanlı ordu, haydı!***

Əl açıq, qol açıq, yol açıq,  
Sağa çıx, sola çıx, yola çıx,  
Çat əsir Şuşaya, Şuşaya,  
Müntəzir Şuşaya, Şuşaya,  
Xilas et işğaldan Şuşanı,  
Hifz elə zavalıdan Şuşanı,

***Haydı, Odlar Yurdu, haydı,  
Haydı, şanlı ordu, haydı!***

**Şahin FAZİL**

**8.10.2020**